

# PSIXOTROP DƏRMAN VASITƏLƏRİ




**Psixotrop maddələr – psixi fəaliyyətə (emosiya, əhval-ryhiyyə, təfəkkür, davranış) təsir edərək pozğunluqları aradan qaldırır.**

- I. Psixoleptik vasitələr (sakitləşdirici və deprimizəedici təsirlilər): neyroleptiklər, trankvilizatorlar, normotimiklər**
  
- II. Psixoanaleptik vasitələr (aktivləşdirici, oyandırıcı təsirə malik olanlar): antidepressantlar, psixostimulyatorlar, nootrop vasitələr**
  
- III. Psixodizleptiklər (psixomimetik təsirlilər)**



# Klinik prinsiplərə əsasən təsnifat:

- **Antipsixotik vasitələr (neyroleptiklər)**
- **Anksiolitiklər (trankvilizatorlar)**
- **Antidepressantlar (timoleptiklər)**
- **Normotimiklər (manyakal vəziyyətlərdə işlədilən vasitələr)**
- **Psixostimulyatorlar**



# Neyroleptiklər

## Farmakodinamika:

### 1. Psixotrop effekt:


antipsixotik psixotrop təsir - aqressivlik, sayıqlama, hallüsinasiya hallarını ləngidir;

neyroleptik psixotrop təsir – emosional soyuqqanlılığı aradan qaldırır;

sedativ təsir – aminazin, levomepromazin, haloperidol, droperidol, triflüperidol güclü sedativ təsire malikdir.

2. Neyrotrop effekt: skelet əzələlərinin tonusunu aşağı salır.

2. Vegetatrop effekt: qusma əleyhinə təsir və hıçqırığı aradan qaldırır, arterial təzyiği və temperaturu aşağı salır.



# Əlavə təsirləri:

1. **Ekstrapiramid pozğunluq** və ya dərman parkinsonizmi; xlorprotiksen, perisiazin, sulpirid, klozapin, risperidon nadir hallarda yaradır.
2. **Effektiv vəziyyətlər** – depressiya, əmmə, udma reflekslərinin ləngiməsi, yenidoğulmuşlarda tənəffüs mərkəzinin ləngiməsi.
3. **Arteral hipotoniya, taxikardiya;** aminazin, levomepromazin, xlorprotiksen qəbulu zamanı yaranır; AV və mədəcikdaxili keçiriciliyin ləngiməsi (fenotiazin törəmələri).




**4. M-xolinolitik təsir** - xolestaz, hepatotoksik təsir, qəbizlik, sidik kisəsi sfinktorlarının disfunksiyası, qlaukoma, midriaz, akkomodasiya pozğunluğu, ağızda quruluq, səsin xırıltılı olması, udmanın pozulması.

**5. Teratogenlik**

**6. Menstrual tsikl pozğunluğu, ginekomastiya, seksual funksiya pozğunluğu.**

**7. Bədxassəli neyroleptik sindrom** – hipertermiya, əzələ rigidliyi, labil AT, taxikardiya, tərləmə, düşüncə pozğunluğu, letallıq.



## Göstərişlər:

- ✓ **Kəskin psixoz (şizofreniya, ağırreşitmə, qocalıq psixozu);**
- ✓ **Neyroleptanalgeziya;**
- ✓ **Bədxassəli hipertermiya;**
- ✓ **Yenidoğulmuşlarda pilorospazm (aminazin);**
- ✓ **Qusma halları (narkozla, sitostatiklərlə zəhərlənmə,**
- ✓ **şüa terapiyası);**
- ✓ **Uzunmüddətli hiçqırıq**
- ✓ **Ağ ciyər ödemi.**



# Əks göstərişlər:

- **Böyrək və qaraciyər zədələnməsi**
- **Kollaps**
- **Miksödema**
- **Ürək qüsurları**
- **Tromboemboliya**
- **Bronxoektasiya**
- **Kəllə-beyin travması**





# Trankvilizatorlar

- ❑ **Benzodiazepin törəmələri:** diazepam (seduksen, relanium, sibazon, valium), xlordiazepoksid (elenium, librium, tropium, xlozepid), okzazepam (tazepam, nozepam), lorazepam, medazepam (rudotel, nobrium, mezapam), fenazepam, tofizopam (qrandaksin), alprazolam (alpraks, ksanaks) və s.;
- ❑ **Propandiol törəmələri:** meprobumat, skutamil, izoprotan;
- ❑ **Oksazin törəmələri:** trioksalin;
- ❑ **Xinuklidin törəmələri:** oksilidin;
- ❑ **Siklooktandinlər törəməsi:** mebikar;
- ❑ **Difenilmetan törəmələri:** amizil;
- ❑ **QAYT törəmələri:** fenibut və s.




# Farmakodinamika:

- 1. Psixotrop effekt: Anksiolotik, antifobik təsir-psixoemosional gərginliyi, həyacan, qorxu və narahatlığı aradan qaldırır; fenazepam, lorazepam, diazepam, xlordiazepoksid, meprobumat və amizil, sedativ təsiri az olanlar – medazepam (mezepam, rudotel, nobrium), oksazepam (tazepam, nozepam) və mebikar; stimələdici təsire malik olanlar – trioksazin, tidazepam, tofizepam.**
- 2. Neyrotrop effekt: skelet əzələlərinin tonusunu aşağı salır (diazepam, fenozepam).**
- 3. Vegetotrop effekt: arterial hipertenziya, aritmiyalar və digər psixosomatik xəstəliklərin müalicəsində işlədilir.**




# Əlavə təsirləri:

- Diqqət və yaddaş pozğunluğu;
- yuxululuq, əzələ zəifliyi və yerişin dəyişməsi;
- tolerantlıq və asılılıq;
- teratogen təsir;
- qaraciyər transaminazlarının aktivliyinin artması, sarılıq, dispeptik pozğunluqlar;
- birdən-birə kəsilməsi oyanıqlıq, yuxululuq, doza artıqlığı isə tənəffüs pozğunluğu və ölüm verə bilər  
(antidotu - flümazepil)



# Göstərişlər:

- Nevrozlar (kəkələmə, anoreksiya, enurez);
- Psixosomatik xəstəliklər;
- Qıcolmalar (epileptik status - diazepam), əzələ spazmı;
- Yuxusuzluq (lorazepam, nitrozepam (eunoktin));
- Ataralgeziya, premedikasiya.



# Sedativ vasitələr

- **Brom vasitələri – natrium və kalium bromid;**
- **Bitki mənşəli vasitələr – pişikotu, damotu, passiflora, pion;**
- **Kombinə olunmuş vasitələr - korvalol, valokardin.**

**Brom vasitələri bromizmə (zökəm, bronxit, gastroenterokolit, konyunktivit, ümumi zəiflik, nitqin ləngiməsi, yuxululuq, yaddaşın zəifləməsi, ataraksiya, dəri qaşınması, qızılıcaya və skarlatinayabənzər səpgilər, bradikardiya) səbəb olurlar.**

